



Beynəlxalq Konfrans "Fizika-2005" International Conference "Fizika-2005" Международная Конференция "Fizika-2005"

7 - 9 İyun June 2005
Июнь

səhifə №183 page 695-697
стр.

Bakı, Azərbaycan

Baku, Azerbaijan

Баку, Азербайджан

UDMA SPEKTRİNDƏN YARIMKEÇİRİCİNİN OPTİK KEÇİDLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ MƏRHƏLƏLƏRİ VƏ ONLARIN CuInS₂ MONOKRİSTALINA TƏTBİQİ

SEYİDLİ H. S.¹, HÜSEYNƏLİYEV M. H.²

¹Azərbaycan Müəllimlər İnstitutu
Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə

²AMEA Naxçıvan Bölümü, Təbii Ehtiyatlar İnstitutu
Naxçıvan MR, Naxçıvan şəhəri, H.Əliyev pr. 76

Yarımkeçiricinin udma spektrindən udulmada iştirak edən optik keçidləri fərqləndirib ayırmagın mərhələləri araşdırılmışdır. CuInS₂ monokristalında udulmada E_{go}=1,525 eV və E_{gl}=1,57eV keçidlərinin iştirak etdiyi müəyyən edilmişdir.

Bildiyimiz kimi müəyyən enerji oblastında işığın udulması həmin oblastda fəaliyyətdə olan optik keçidlərin məcmusu hesabına yaranır. Bir qədər mükəmməl analiz aparmaqla yarımkeçiricinin udma spektrindən (və yaxud buraxma spektrindən) bu məcmuya daxil olan keçidləri fərqləndirib ayırmak mümkündür.

Yarımkeçiricinin udma spektrindən onun qadağan zonasını tapmaq üçün adətən $(\alpha h\nu)^2 \sim f(h\nu)$ asılılığından istifadə olunur [1-5], çünki spektrin fundamental udma oblastında udma əmsalı fotonun enerjisi ilə aşağıdakı münasibətdədir [4,5]:

$$\alpha_0 = \frac{A_0}{h\nu} (h\nu - E_{g0})^{\frac{1}{2}} \quad (1)$$

Bir çox hallarda tədqiqatçılar bununla kifayətlənirlər. Lakin nəzərə alsaq ki, əksər yarımkeçirici birləşmələrdə (o cümlədən CuInS₂-də) valent zonanın kristal sahə parçalanması (crystal field splitting) və spin-orbital parçalanması [6] mövcuddur, udma spektrindən bu enerji səviyyələrini də təyin etmək olar.

E_{go}-in udma spektrinə verdiyi payın fonunda udma prosesinə olan növbəti əlavə müəyyən E_{gl} enerjisindən başlayaraq özünü biruzə verəcəkdir. Udma spektində bu əlavə α_0 -in təcrübə qiymətləri ilə E_{go}-in udma spektrinə verdiyi paya əsasən hesablanmış qiymətlər $\tilde{\alpha}_0$ arasındaki fərqə görə tapılır.

$$\alpha_1 = \alpha_0 - \tilde{\alpha}_0$$

Daha sonrakı əlavə E_{g2}-dən başlayacaqdır və bu əlavə $\alpha_2 = \alpha_1 - \tilde{\alpha}_1$ fərqindən tapılı bilər və s.

Bütün hallarda $(\alpha h\nu)^{\frac{1}{2}} \sim f(h\nu)$ asılılığı bizə növbəti optik kecidə cavabdeh olan E_{gi}-ləri tapmağa imkan verir, çünki ümumi asılılıq ifadəsinə görə

$$\alpha_i = \frac{A_i}{h\nu} (h\nu - E_{gi})^{\frac{1}{2}} \quad (2)$$

burada A_i-sabit kəmiyyətdir, n isə $\frac{1}{2}$, $\frac{3}{2}$ və 3 qiymətləri ala bilir. n-in aldığı bu qiymətlərə görə keçidlər uyğun olaraq icazə verilmiş (allowed) düz, icazə verilmiş düz olmayan, qadağan olunmuş (forbidden) düz və qadağan olunmuş düz olmayan keçidlərə aid edilirlər [7].

Bu prosesi tam yerinə yetirmək üçün (xüsusilə $\tilde{\alpha}_i$ -ləri nəzəri hesablaması üçün) lazımlı olan sabitlər qurma əyriləri vasitəsilə müəyyən olunur.

Praktiki olaraq bu iş belə yerinə yetirilir:

1. $(\alpha_0 h\nu)^2 \sim f(h\nu)$ asılılığı qurulur və bu asılılıqdan düz xətt oblastının absis oxu ilə kəsişməsinə əsasən yarımkeçiricinin qadağan zonası (E_{go}) tapılır;
2. (1) ifadəsinə əsasən
$$2\lg(\alpha_0 h\nu) = \lg(h\nu - E_{g0}) + 2\lg A_0 \quad (3)$$
olduğundan
$$2\lg(\alpha_0 h\nu) \sim \lg(h\nu - E_{g0})$$
 asılılığı qurulur, buradan $2\lg A_0$ və $(\tilde{\alpha}_0 h\nu)$ tapılır;
3. $(\alpha_0 h\nu)$ -nün təcrübə qiymətləri ilə (3) tənliyindən hesablanmış $(\tilde{\alpha}_0 h\nu)$ qiymətlərinin fərqindən $\alpha_1 h\nu = \alpha_0 h\nu - \tilde{\alpha}_0 h\nu$ təyin olunur.


4. $(\alpha_1 h\nu)^n = f(h\nu)$ asılılığını xətti asılılıq alınan variantına əsasən n -in qiyməti tapılır və bu asılılıqdan E_g təyin olunur. İlk baxışda elə görünə bilər ki, n -in qiymətini $\lg(\alpha h\nu) \sim f(\lg h\nu)$ asılılığından tapmaq mümkündür. Bu tamamilə yanlışdır $\lg(\alpha h\nu) \sim f[\lg(h\nu - E_g)]$ -nin xəttiliyi heç də $\lg(\alpha h\nu) \sim f(\lg h\nu)$ -nün xəttiliyi demək deyil.

5. (2) ifadəsinə əsasən $\frac{1}{n} \lg(\alpha_1 h\nu) \sim \lg(h\nu - E_g)$

asılılığından $\frac{1}{n} \lg A_1$ təyin olunur və $\tilde{\alpha}_1$ qiymətləri hesablanır.

Qurma prosesi bu qayda ilə davam etdirilərək
 $\alpha_2 = [\alpha_0 - (\tilde{\alpha}_0 + \tilde{\alpha}_1)] = \alpha_1 - \tilde{\alpha}_1$ qiymətlərinə tətbiq olunmaqla E_{g2} tapılır və s.

Onu da qeyd etmək lazımdır ki, A-ların təyin olunması köməkçi xarakter daşıyır və α -nın həqiqi qiymətindən (təbəqənin qalınlığı nəzərə alınmaqla) və yaxud onun nisbi vahidlərlə ifadə olılmış qiymətlərində asılı olaraq dəyişir. A-nın qiymətinin belə dəyişməsi hesablama prosesində E_{gi} -lərin təyininə heç bir təsir göstərmir, yəni hətta yarımkəciriçi təbəqənin qalınlığını bilmədən α -nın nisbi vahidlərdə ifadə olılmış qiymətlərindən istifadə etməklə optik keçidlərin enerjilərini ($E_{\text{go}}, E_{\text{gl}}, E_{\text{g2}}\dots$) təyin etmək olar.




Şəkil 1. 1-CuInS₂ monokristalının udma spektri, $2 - \tilde{\alpha}_0$ -in
(3) tənliyindən hesablanmış qiymətləri


Bu üsulu tətbiq etməklə horizontal Bricmen üsulu [8] ilə alınmış CuInS₂ monokristalının qadağan zonası (E_{go}) və optik udymaya öz payını verən növbəti keçid (E_{g1}) təyin olunmuşdur

Şekil 1-də CuInS₂ monokristalının udma spektri göstərilmişdir (1 əyri). Qadağan zonanın enini müəyyən etmək üçün $(\alpha_0 h\nu)^2 \sim f(h\nu)$ asılılığı çəkilmiş (şəkil 2) və bu asılılıqdan düz xətt oblastının ($h\nu = 1.53 \div 1.56$ eV intervalında) absis oxu ilə kəsişmə nöqtəsinə əsasən E_{go}=1,525 eV qiyməti təpılmışdır. Hesablanmanın növbəti mərhələsində E_{go}-in bütün spektr boyu optik ud Maya verdiyi pay ($\tilde{\alpha}_0$) müəyyən edilmişdir. Bunun üçün

$2 \lg(\alpha_0 h \nu) \sim f[\lg(h \nu - 1.525)]$ asılılığı qurulmuş
 $2 \lg A_0 = 3.9$ sabiti təyin edilərək $(\tilde{\alpha}_0 h \nu)$ -nün qiymətləri hesablanmışdır (şəkil 3, 2 əyrisi).



Şəkil 2. CuInS₂ monokristalı üçün $(\alpha_0 h\nu)^2$ -nın $h\nu$ -dən asılılığı



Şekil 3. CuInS₂ monokristalında $2\lg(\alpha_0 h\nu)$ -nün (1. öyrisi) ve $2\lg(\tilde{\alpha}_0 h\nu)$ -nün (2. öyrisi) $\lg(h\nu - 1.525)$ -dən asılılığı

Optik udmaya növbəti E_{gi} keçidlərinin verdiyi pay
 $\alpha_1 = \alpha_0 - \tilde{\alpha}_0$ fərqindən tapılmışdır. $n = \frac{1}{2}, 2, \frac{3}{2}, 3$

qiymətləri üçün $(\alpha_1 h \nu)^{\frac{1}{n}} \sim f(h \nu)$ asılılıqları qurulmuş və müəyyən edilmişdir ki, $n = 2$ olduqda $h \nu = 1.6 \div 2.8$ eV intervalında xətti asılılıq alınır. Bu asılılıqlıdan $E_{\text{el}}=1,57$ eV alınmışdır.

Beləliklə, CuInS₂ monokristalında E_{go} -nın icazə verilmiş düz keçid, E_{gl} -in isə icazə verilmiş düz olmayan keçid olduqları müəyyən edilmişdir. İcazə verilmiş E_{gl} =1,57 eV olan düz olmayan keçidi valent zonanın Brillüen zonasının mərkəzinə yaxın yerləşən (çox güman ki, T və ya N nöqtələrində) maksimumundan keçirici zonanın mərkəzdə yerləşən minimumuna olan keçid kimi xarakterizə etmək olar [2].

-
- [1]. R.Vaidhyanathan, S.L.Pinjare and J.Sobhanadri. Thin Solid Films, 105, 1983, p. 157-162
 - [2]. H.Neumann, W.Horiq, V.Savelev, J.Lagzdonis. Thin Solid Films, 79, 1981, p. 167-171
 - [3]. C.Rincon, J.Gonzalez, G.Sanchez. *il Nuovo Cimento*, vol. 2D, №6, 1983 p. 1895-1899
 - [4]. D.S.Sutrave, G.S.Shahane, Turkish Journal of Physics, vol 24, №1, 2000, p. 63-76
 - [5]. K.Singh, Turkish Journal of Physics, vol. 21, № 12, 1997, p. 1247-1254
 - [6]. J.L.Shay and J.H.Wernick, «Ternary Chalcopyrite Semiconductors: Growth, Electronic properties and Applications», Perqamon, Oxford 1975
 - [7]. D.Bhattacharya, S.Choudhuri and A.K.Pal, Vacuum, 43, 313, 1992
 - [8]. T.Q.Qasimov, M.H.Hüseynəliyev, M.S.Sadiqov, Azərbaycan SSR EA-nın xəbərləri, №5, 1987, s.72-75